



# BİNƏQƏDİ


BAKI-2015  
I AVROPA OYUNLARI  
İLƏ ƏLAQƏDAR 1 İYUL  
2014-cü İL TARİXİNDƏN  
"TƏMİZ BİNƏQƏDİ"  
LAYİHƏSİNƏ START  
VERİLİB

№13 (107) | 10 aprel 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

## İslam Həmrəyliyi Oyunlarına hazırlıq müzakirə olunub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaq Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğulayıb və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.

Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz Əl Səudla görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ailəsi ilə birlikdə

müqəddəs Kəbədə dua etmək üçün yaradılan yüksək şəraitə görə Səudiyyə Ərəbistanının Kralına minnətdarlığını bildirib. Məkkədə, Mədinədə və Ciddə şəhərində olduğunu, səfər zamanı İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizlə arasındakı əməkdaşlığın və İslam aləmində həmrəyliyin daha da möhkəmləndirilməsində bu səfərin önəmli qeyd edib. Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə toxunan dövlətimizin başçısı bu səfərin ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayıb. Prezident İlham Əliyev, eyni zamanda, səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaradacağını deyib.

## Əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Avropa İttifaqının Avropa Qonaqlıq Siyasəti və Genişlənmə Danışqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər sahələrdə inkişaf et-

dirilməsinin əhəmiyyəti vurğulanıb, insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda bu istiqamətdə uğurlu işlərin həyata keçirildiyi bildirilərək ölkəmizdə sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd edilib. Söhbət zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğu vurğulanıb.

# Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-dən 7-dək Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olublar.

Dövlətimizin başçısını İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşılayıb.

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub. Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini və bir-birinə qarşılıqlı dəstək verdiklərini qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı, poladərtnə, enerji sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Kral Salman bin Əbdüləziz



Əl Səud münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiklərini və Səudiyyə Ərəbistanının bu mövqeyinin heç vaxt dəyişməyəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində tutduğu ədalətli mövqeyə və işğalçı ölkə ilə diplomatik əlaqələr qurmadığına, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanı Krallığına minnətdarlığını bildirib. Həmin gün Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşü olub. Görüş-

də Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olunub.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri

Əli Əl Naimi ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulanıb, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də "Cənub" qaz dəhlizi layihəsi

ilə bağlı müzakirələr aparılıb. Ər-Riyadda Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirilib. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

## "AITF-2015" Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 3-də Bakı Ekspo Mərkəzində "AITF-2015" XIV Azərbaycan Beynəlxalq turizm və səyahətlər, "HOREX Caucasus-2015" IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin "CIBS-2015" II Xəzər Beynəlxalq kateer və yaxtalar sərgiləri ilə tanış olublar.

Bakıda keçirilən bu ənənəvi sərginin əhəmiyyəti, burada iştirak edən ölkə və şirkətlərin sayı ildən-ildə artmaqdadır. 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, bu il onların sayı 42-yə çatıb. Bu ölkələrdən gələn 371 şirkət sərgidə ümumilikdə 80-dək



turizm istiqamətini təqdim edir.

İran İslam Respublikası, Maldiv Respublikası isə ilk dəfədir Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə qatılıblar. Malayziyanın turizm şirkətləri isə sərgiyə gələn qonaqlara əsasən ekzotik turizm marşrutları üzrə xidmətləri təklif edirlər. Marcaristan, Argentina, Hindis-

tan, Dominikan Respublikası, qardaş Türkiyə, Sloveniya, Litva sərgidə çoxsaylı şirkətlərlə təmsil olunurlar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

"HOREX Caucasus-2015" IX Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə də tanış olublar. Dövlətimizin başçısı "CIBS-2015" II Xəzər Beynəlxalq kateerlər və yaxtalar sərgisinə də baxıb. Bu sərgi Xəzər regionunda kateerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlığı, yaxt-klublar, su idmanı, su nəqliyyatı və bu istiqamətdə digər sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən yeganə ixtisaslaşdırılmış tədbirdir. İştirakçıların coğrafiyası Azərbaycan, ABŞ və Ukraynanı əhatə edir.

Sərgilərlə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasimində biletlər təqdim olunub.

### • TƏDBİR

3



Avropa Oyunlarına hazırlıq işləri daha da intensivləşir

### • GÜNDƏM


4



Abadlıq-quruculuq işləri davam etdirilir

### • İQTİSADİYYAT

5



İstehlak bazarında müsbət irəliləyişlər əldə olunub

### • "BAKI-2015"

6



Azərbaycan idmanı dünyada böyük nüfuzə malikdir

# Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri

## Məkkədə ümrə ziyarəti



Aprel 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar. Dövlətimizin başçısı, xanımı və ailə üzvləri xüsusi zəvvar libası geyinərək Əl-Həram məscidində gəliblər.

Bir neçə mərtəbəli və doqquz minarəli məscid öz gözəlliyi və əzəməti ilə insanı heyran edir. Ziyarətgahın yüksək səviyyəli din xadimləri dövlətimizin başçısını mehribanlıqla qarşılayırlar. Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf edib, məsciddə namaz qılıblar. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada da namaz qılıblar.

Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Bu dəfə

Kəbənin qapıları Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri üçün açılıb. Bu da dövlət başçımızın şəxsiyyətinə və fəaliyyətinə İslam dünyasında verilən dəyərin ifadəsidir.

Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni İslam dininin ayinlərinə uyğun olaraq yeddi dəfə qət ediblər.

Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəbə və müqəddəs "Zəməm" çəməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib. Hər il həcc ziyarəti zamanı dünyanın ən müxtəlif guşələrindən gələn milyonlarla müsəlman

Kəbənin ətrafına dolanıb, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.

Ay və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə insanlar üçün məbəd olaraq tikilən ilk evdir. Aləmlərə uğur, bəxş və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala "Qurani Kərim" in "Al İmran" surəsində belə buyurur: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bəxşət və doğru yol qaynağıdır. Orada aydın nişanələr, İbrahimin məqamı var". Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.

Ümrə ziyarəti başa çatdıqdan sonra dövlətimizin başçısı Əl-Həram məscidini seyr edib. Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verilib.

## Ciddə görüşləri

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyada görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gəliblər.

Dövlətimizin başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılanırlar.

Həmin gün dövlətimizin başçısı Ciddədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə görüşüb. Görüşdə Azərbaycan ilə İslam İnkişaf Bankı arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Son on ildə Bank ilə ölkəmiz arasında səmərəli əməkdaşlığın qurulduğu, uğurlu layihələrin icra olunduğu bildirilib, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin əlaqələndirilməsinə töhfə verəcəyini vurğulanıb. Azərbaycan ilə İslam İnkişaf Bankının neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisində, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli əməkdaşlığa digər tərəflərlərin də cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Aprel 6-da Ciddədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşü olub.

Baş katib görüşdə çıxış edərək deyib: "Dövlətimizi qəbul edib bizimlə görüşməyi gözləyirik. Siz dərin minnətdarlığımızı bildiririk və şərəf hissi duyuruq. Özünü öz evinizdəki kimi hiss etməyiniz üçün əlimizdən gələni etmişik. Bu, bizim üçün böyük şərəfdir."

Biz Zati-alinizə, eləcə də ölkənizə - Azərbaycana böyük diqqətlə və böyük ümidlə yanaşıyıq. Zati-aliləri, Sizin rəhbərlik keyfiyyətlərinizdə hər bir məsələyə şəxsi diqqətiniz bizim üçün fəxr mənbəyidir, arxalandığımızı meyardır və hesab edirik ki, ümumi dəyərlərimizə doğru irəlilədiyimiz yolda bunları daim hiss edəcəyik.

Mən, həmçinin, Sizi müşayiət edən bütün nümayəndə heyətinizi salamlayıram. BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğunuz mövqeyinə görə minnətdarıq. Burada, həmçinin işğar və bank dairələrinin nümayəndələri ayaqlaşdı. Ümid edirəm ki, bu səfər onların arasında fikir mübadiləsi üçün fürsət yaradıb.

Cənab Prezident, verdiyiniz töhfəyə görə İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər adından minnətdarlığımı bildirirəm. Üzv dövlətlər arasında əməkdaşlıq məsələlərində dəstəklənmişində hər zaman tutduğunuz mövqeyinə görə olduqca minnətdarıq. Zati-aliləri, icazənizlə bir neçə misal gətirim. Tədbirlərə gəlincə, Bakı yaxınlarda İƏT əməkdaşlarının görüşünü təşkil etmişdir. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul etdi. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə islam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib.

Həmçinin Azərbaycan əsas məsələmizə, işimizə - fəlsəfini qarşılıqlı dəstəklənməsinə sadıqlıqını davam etməsinə arzu edirik".



nümayiş etdirib. Burada həm siyasi dəstək, siyasi təsisatlara dəstək, həm Qüdsün, Qəzzanın və bütün işğal edilmiş ərazilərin əhəlinə göstərilən birbaşa yardım nəzərdə tutulur.

Zati-aliləri, həmçinin bilirik ki, ölkələrimizin əhəlinin əsas hissəsi gənclərdir. Bu sahədə Azərbaycanın irəlilədiyi təşəbbüslər nümunəvidir və gənclərə hansı şəkildə yaşamağın nümunəsi ola bilər. Zati-aliləri, gənclərdə gələcək üçün, inamın, inamın olması çox mühüm məsələdir. Hər hansı mənfə, radikal ünsürlərin onların daxilində müqavimət olmalıdır.

Zati-aliləri, bütün bunları biz Azərbaycanın yaşamasında, onun özünəməxsusluğunda görürük. Ölkəniz İslam dininin yayıldığı ölkədir. Ölkəniz, həmçinin başçılığının qədim beşiyi olub. Əldə edilmiş arxeoloji tapıntıları da buna dəlilətdir. Cənab Prezident, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür. Ölkəniz, həmçinin ən qədim vaxtlardan neft ilə zəngin ölkə olub. Bu səbəbdən, burada Siz özünü evinizdəki kimi hiss etməlisiniz.

Bir sözlə, Azərbaycanın bu cür özünəməxsusluğu, tutduğu qəti mövqeyi və cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatında dəyərləndirdiyiniz hər bir məsələyə şəxsi diqqətiniz bizim üçün fəxr mənbəyidir, arxalandığımızı meyardır və hesab edirik ki, ümumi dəyərlərimizə doğru irəlilədiyimiz yolda bunları daim hiss edəcəyik.

Mən, həmçinin, Sizi müşayiət edən bütün nümayəndə heyətinizi salamlayıram. BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi zamanı tutduğunuz mövqeyinə görə minnətdarıq. Burada, həmçinin işğar və bank dairələrinin nümayəndələri ayaqlaşdı. Ümid edirəm ki, bu səfər onların arasında fikir mübadiləsi üçün fürsət yaradıb.

Cənab Prezident, verdiyiniz töhfəyə görə İslam Əməkdaşlıq Təşkilatı və üzv dövlətlər adından minnətdarlığımı bildirirəm. Üzv dövlətlər arasında əməkdaşlıq məsələlərində dəstəklənmişində hər zaman tutduğunuz mövqeyinə görə olduqca minnətdarıq. Zati-aliləri, icazənizlə bir neçə misal gətirim. Tədbirlərə gəlincə, Bakı yaxınlarda İƏT əməkdaşlarının görüşünü təşkil etmişdir. Daha sonra, təşkilatımızın turizm nazirlərinin toplantısını qəbul etdi. Bundan əlavə, İƏT-ə üzv olan dövlətlərdə islam ənənələri və dəyərlərinə uyğun olaraq, qadınların oynadığı rolun daha da gücləndirilməsi mövzusunda mühüm görüş keçirilib.

Həmçinin Azərbaycan əsas məsələmizə, işimizə - fəlsəfini qarşılıqlı dəstəklənməsinə sadıqlıqını davam etməsinə arzu edirik".

Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq. Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman yarışması olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin gücləndirilməsi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayırlar. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altına qoyaraq, mənfəi rol da oynayırlar. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyərləri yaddan çıxarmaq mənasını daşıyır, orada biz cür qloballaşmanı dəstəkləmirik.

Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidir. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qarşılıqlı və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik.

İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışacağıq, səylərimizi birləşdirəcəyik. İslam sülh və qarşılıqlı dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq.

İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qarşılıqlı dəstəklənməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Həsr edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq.

Mən göstərilən qonaqpərvərliyə görə bir daha Səudiyyə Ərəbistanının rəhbərliyinə və İslam Əməkdaşlıq Təşkilatına öz minnətdarlığımı bildirmək istəyirəm. Dünənən etibarən burada özümü öz evimdəki kimi hiss edirəm. Bu, qarşılıqlı təzahürdür və əməkdaşlığımızın mahiyyətidir."

## Mədinədə Peyğəmbər məscidini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub. Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.

Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşılayırlar.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qılıblar.

Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi adlanan bu müqəddəs məkənin dünyanın ən böyük məscidlərindən biridir. İslam

da Məkkədəki Əl-Həram məscidindən sonra ikinci müqəddəs ocaq hesab olunan Peyğəmbər məscidi hicrətdən sonra Mədinədə Məhəmməd peyğəmbər və əshabı tərəfindən inşa edilib. Sahəsi 400 min kvadrat metr olan məscidin 10 minarəsi var.

Bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir. Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində böyük hörmətlə qarşılanan Prezident İlham Əliyevə olan yüksək münasibət və onun nüfuzunun nəticəsidir ki, dövlətimizin başçısına Peyğəmbər məscidində dərin ehtiram göstərilib, Məhəmməd peyğəmbərin dəfn ol

duğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin ziyarəti üçün açılıb.

Məsciddə tanışlıq zamanı buraya toplaşan insanlar da Azərbaycan Prezidentinə və ailə üzvlərinə və ehtiramlarını bildiriblər, onlar dövlətimizin başçısına səmimi salamlarını çatdırıblar.

Məhəmməd peyğəmbərin vaxtında bu məscid Rəsulullahın Mədinədə bütün fəaliyyətinin mərkəzi olub. Buna görə də Peyğəmbər məscidi faktiki olaraq həmin dövrdə İslam ümmətinin mərkəzi hesab edilirdi. Miladi təqvimlə 632-ci ildə həzrəti Məhəmməd (s) dünyasını dəyişdikdə hazırda Peyğəmbər məscidi kompleksinə daxil olan evində dəfn edildi. Hər il Məkkəyə Həcc ziyarətinə gedən zəvvarlar ənənəvi olaraq Mədinəyə gələrək Peyğəmbər məscidində həzrəti Məhəmmədin məzarını da ziyarət edirlər.

Məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İslam mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubunda yenidən inşa edilib, ərazisi genişləndirilib. Hazırda burada 650 min müsəlmanın eyni vaxtda ibadətə məşğul olmaq imkanı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri aprelin 7-də başa çatıb.

### BİNƏQƏDİ

Təsisçi:  
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:  
Rüfət Mərdanov

Ünvan:  
AZ1130, Bakı, Binəqədi rayonu,  
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: [bineqedi-qazet@mail.ru](mailto:bineqedi-qazet@mail.ru)

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilməlidir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

# Avropa Oyunlarına hazırlıq işləri daha da intensivləşir

MƏL AĞAXANOV

Birinci Avropa Oyunlarına cəmi 2 ay vaxt qalıb. Dövlətimiz bu möhtəşəm beynəlxalq idman tədbirinə ciddi hazırlaşır. İdman qurğularının əksəriyyətinin inşası başa çatıb, bəzilərinə isə son tamamlama işləri aparılır. Yarışların keçiriləcəyi tarix yaxınlaşdıqca, ölkəmizin bütün bölgələrində, xüsusən də paytaxtda və onun rayonlarında bu mühüm hadisənin həyəcanı artır.

İlk Avropa Oyunlarına hazırlığın son mərhələsini uğurla başa vurmaq üçün Binəqədi rayonunda yerli qərarqahın yaradılması ilə bağlı iclas keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavin Aygün Əliyeva, Aparatın şöbə müdirləri, idarə-müəssisələrin, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və bələdiyyə sədrləri iştirak ediblər.


İclasda sədrlik edən İlqar Süleymanov bildirib ki, yarışlarla əlaqədar 49 ölkədən 6 minədək idmançının, 1000 nəfərədək rəsmi nümayəndə



Rayon qərarqahında RİH başçısının birinci müavini İlqar Süleymanov, müavinlər – Vüsar İsmayilov və Aygün Əliyeva təmsil olunurlar. Alt-qərarqahlar isə özlüyündə 7 qərarqahdan ibarətdir. 1-ci qərarqaha RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyev nəzarət edəcək. Qərarqahın əhatə dairəsinə 28 May və Xocəsən qəsəbələri aiddir. 2-ci qərarqahın rəhbəri "Sakinlərin Müraciət Xidməti"nin rəisi Anar Səfərovdur.

alt-qərarqahların da hər biri ərazi üzrə idarə və müəssisələrdə müvafiq qərarqahlar müəyyənləşdirməli və üzvləri barədə rayon qərarqahına məlumat verməlidir. İclasda rayon qərarqahının iş planı da müəyyənləşib. Oyunların keçirildiyi müddət ərzində rayon üzrə daxil olan məlumatların və fəvqəladə hadisələrin operativ həllini təmin etmək məqsədilə "Sakinlərin Müraciət Xidməti" vasitəsilə və "Məlumatların ötürülməsi qaydalarına" uyğun olaraq, müvafiq məlu-

matlar müntəzəm qaydada rayon qərarqahına təqdim ediləcək. Hər hansı mümkün problemin həllinə görə xidmət müəssisələri, qəsəbə inzibati ərazi dairələri, sahə inzibati ərazi dairələri, bələdiyyələr və alt-qərarqahlar cavabdehlik daşıyacaq. Aprel-iyun aylarında podratçılar, aidiyyəti təşkilatlar və müəssisələr I Avropa Oyunlarının keçiriləcəyi



həyəti və 2 minə qədər jurnalistin, 10 minlərlə tamaşaçının və turistin ölkəmizə gəlməsi gözlənilir. "Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar rayon qərarqahının yaradılmasında məqsəd bu yarışlarda iştirak edəcək idmançıların, qonaqların paytaxtımızla ətraflı tanışlığına kömək göstərməkdir". Qeyd olunub ki, istənilən şəhərlə tanışlıq onun təmizliyindən, səliqə-sahmanından başlanılır. I Avropa Oyunlarına hazırlıq mərhələsində Binəqədi rayonunda ötən ildən başlayaraq bir çox işlər həyata keçirilib. 2014-cü ilin iyul ayında icrasına start verilən "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində abadlıq-quruculuq işləri ilə yanaşı, maarifləndirici seminarlar, treninqlər həyata keçirilib, vətəndaşlar arasında təbliğat işləri aparılıb, təmizliyin qorunması, ona əməl edilməsi ilə bağlı bildirişlər, bukletlər paylanıb, təbliğat işlərində könüllülərdən istifadə olunub, rayonun aktiv gəncləri bu işə cəlb edilib: "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində işlər indi də davam etməkdədir. Bir sıra kommunal problemlər aradan qaldırılıb. Mikro-ayrıcılarda və məhəllələrdə yollar asfaltlanıb, ictimai zonalar, sakinlərin asudə istirahəti üçün park və meydançalar salınıb. Yeni yaradılan qərarqah bu işlərin daha da sürətlənməsinə təkan verəcək. Qərarqahda aktiv telefon xətti quraşdırılacaq. Burada məsul şəxslər daimi fəaliyyət göstərəcək, görülən işləri koordinasiya edəcəklər".



Dairəsinə əhatə edəcək. 5-ci qərarqahın rəhbəri Aparatın Hüquq şöbəsinin müdiri Yunis Hüseynovdur və bu qərarqahın əhatə dairəsinə 2 saylı Sahə İnzibati Ərazi Dairəsi daxildir. Binəqədi rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlıın rəhbəri olduğu 6-cı qərarqah Novxanı, Fatmayı, Goradil bağ massivlərinə aiddir. 7-ci qərarqah isə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuriyə Allahyarovanın rəhbərliyi altında fəaliyyət göstərəcək, M.Ə.Rəsulzadə qəsəbəsini əhatə edəcək. Bu

idman komplekslərinin, obyektlərin, yarış iştirakçılarının və qonaqların yerləşdirilməsi üçün ərazilərdə və hərəkət marşrutu boyunca yollarla, obyektlərdə, səkilərdə, harsarlarda, yaşillıq zonalarında abadlaşdırma işlərinin sürətləndirilməsi və başa çatdırılmasını təmin etməlidirlər. Rayonun küçə və prospektlərinin, yaşayış binalarının fasadlarının, dekorativ hasarların, yaşillıqların müvafiq qaydada müntəzəm işiqandırılmasına nəzarətin təşkil edilməsi müvafiq yerli qurumlara tapşırıb.

Rayon ərazisində hey-

# Əhalinin tibbi müayinəsi davam etdirilir

SIYAVUŞ ƏMİRLİ

Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıqları Binəqədi rayonunda uğurla icra olunur. Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb. Həyata keçiriləcək tədbirlərin, kollektivlər və ərazilər nəzərə alınmaqla, reallaşdırılması üçün xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumlar da cəlb edilməklə rayonda, onun qəsəbə və yaşayış sahələrində əhali arasında təşkilatı-zahat işləri aparılır.

Xocəsən Sağlamlıq Mərkəzində də rayon sakinlərinin tibbi müayinəsi davam etdirilir. Sakinlər mütəşəkkil surətdə müayinələrə cəlb olunublar. Aprelin 7-də

habelə müayinənin keçirilməsi tibb müəssisələrinin tibbi personalı cəlb edilib. Əhalinin tibbi müayinəsi rayonun 8 tibb müəssisəsi – Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikası tərəfindən həyata keçirilir. Adı çəkilən bütün tibb müəssisələrində hərtərəfli şərait yaradılıb.

Qeyd edək ki, 8 aprel 2015-ci il tarixinə 113 min 514 nəfər icbari tibbi müayinədən keçib. A.Əliyeva bildirdi ki, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir: "Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzi-

mərkəzdə tibbi müayinədən keçib. Bunlardan 1800 nəfəri uşaqlardır. Müayinələr zamanı orqanizmində ciddi xəstəliklər aşkarlanan 135 xəstə dispanser qeydiyyatına götürülüb. Bundan əlavə, müxtəlif xəstəxanalara 127 nəfər göndərilib, 20 xəstə isə müalicə olunaraq dispanser qeydiyyatından çıxarılıb". Baş həkimin sözlərinə görə, hazırda tibbi heyət tərəfindən 670 nəfər şəkər xəstəliyindən əziyyət çəkən insana qulluq edilir və onlar qlükometrə təmin olunurlar.

Sağlamlıq Mərkəzinə müayinəyə gəlmiş vətəndaşların bir neçəsi ilə də söhbət etdik. Qəsəbə sakini Gülnur Teymurlu poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi: "Bugünkü aksiya onu göstərir ki, hər bir azərbaycanlının Pre-



tibbi müayinənin təşkilatı prosesini müşahidə etmək üçün sözügedən sağlamlıq ocağına gələn Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci il fevralın 2-dən mayın 1-dək əhalinin tibbi müayinəsinə başlanılıb: "Rayonda tibbi müayinənin yüksək səviyyədə keçirilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri,

fə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir". Xocəsən Sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün müəssisənin heyz vəziyyətdə gətirildiyini qeyd etdi: "Həzrət Sağlamlıq Mərkəzi 5 min rayon sakininə xidmət edir. Xocəsən, Sulutəpə, 28 May qəsəbələrində sakinləri bizim mərkəzdə müayinədən keçirir. Bugünə kimi 4500 nəfərdən çox sakin

zidenti olan İlham Əliyev, həm də öz vətəndaşlarının sağlamlığını qeydində qalıb". Digər rayon sakini Hacı Quliyev də dövlət başçısının xeyirxah təşəbbüsündən olduqca razı qaldığını bildirdi və vətəndaşlara pulsuz müayinə imkanı yaratdığına görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi. Daha bir sakin Şükufə Tağıyeva da müayinənin nəticələri barədə xoş təəsüratlarını dilə gətirdi: "Bütün müayinələrdən keçdim. Həkimlər, tibb bacıları məni xoş üzlə qarşıladılar. İnsanlara belə bir imkan yaratdığına görə, dövlət başçımıza təşəkkür edirəm".

# Avropa Oyunlarına hazırlıq işləri yüksək tempdə davam edir



"Bakı 2015" – ilk Avropa Oyunlarına hazırlıqla əlaqədar paytaxtda işlər bir qədər də sürətləndirilib. Hazırda Bakının digər rayonlarında olduğu kimi, Binəqədidə də hazırlıq işləri yüksək tempdə davam edir.

Aprelin 7-də Avropa Oyunlarına hazırlıqla bağlı və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 89, 244

və 263 nömrəli sərəncamları ilə həyata keçirilən Tədbirlər Planının icrasına məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayonda yerləşən "Veqas" İdman və Sağlamlıq Mərkəzi, "Turan" İdman Klubu, Azərbaycan Qolf Fede-

rasiyasının inzibati binası, Xocəsən qəsəbə stadionu, "Lokomotiv" İdman Sağlamlıq Mərkəzinin Biləcəri sarayı, həmin Mərkəzə daxil olan Biləcəri İdman Kompleksində olublar.

İdman obyektlərinin nümayəndələri burada idmançılara üçün yaradılan şərait barədə onlara ətraflı məlumat veriblər.

# Abadlıq-quruculuq işləri davam etdirilir

SİYAVUŞ ƏMİRLİ

Bu gün respublikamızın əksər bölgələrində olduğu kimi, paytaxtın Binəqədi rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Rayon rəhbərliyi inkişaf və tərəqqi üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ümumən ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır.

2015-ci ilin I rübündə rayon ərazisində görülən işlərə bağlı ətraflı məlumat almaq üçün Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Azər Məmmədovla söhbət etdik. Birlik rəisinin sözlərinə görə, hazırda onların xidməti ərazisində 62 mindən çox sakinin yaşadığı 402 bina var: "2015-ci ilin I rübü ərzində Binəqədi rayonu ərazisində davam etdirilən abadlıq və yenidənqurma tədbirləri çərçivəsində MKTB-nin xidməti ərazisinə aid binaların fasadlarında, girişlərinə, pilləkən qəfəslərində əsaslı və cari təmir işləri aparılmışdır. Paralel olaraq məhəllələrdə və girişlərdə su xətlərinin əsaslı təmir işləri görülmüş, binaların yumşaq, çardaqlı dam örtükləri, novalçaları və su axıdılan boruları təmir edilmişdir".

A.Məmmədovun sözlərinə görə, 6, 7, 8, 9-cu mikrorayonlar və Biləcəri qəsəbəsi 5057/68-ci məhəllədə rüb ərzində 75 mənzilin 1115 kvadratmetr yumşaq dam örtüyü cari, 5 binanın 4710 kvadratmetr yumşaq dam örtüyü əsaslı təmir edilmişdir. 4 yaşayış binasının 22 girişinin, günlüklərinin, pilləkən qəfəslərinin cari və əsaslı təmir işləri həyata keçirilmişdir. Pilləkən qəfəslərində 298 yeni pəncərə və 22 giriş dəmir qapı qoyulmuşdur. Bu işlər Z.Bünyadov prospekti 13 b, 13v, 9a sayılı binalarda həyata keçirilmişdir. Cari təmir briqadaları tərəfindən il ərzində 115 paqonometr içməli su xətti, 162 paqonometr



kanalizasiya xətti cari təmir edilmişdir.

Məhəllələrdə aparılan abadlıq-quruculuq işləri zamanı ərazidə olan quru ağaclar kəsilmiş, hündür ağaclar budanmış, həmin binaların həyətlərinə yeni ağaclar və bəzək kolları əkilmiş, ərazi tam abadlaşdırılmışdır. Rüb ərzində Binəqədi RİH-in sifarişində Z.Bünyadov prospekti boyunca və H.Başaov 12, 13, 14, 15 sayılı binaların həyətlərinə müasir landşaft memarlığı əsasında ot örtüyü salınmışdır. Abad-

laşdırılmış həyətlərdə 5 ədəd müasir tipli günlük quraşdırılmış, yeni oturmaçılar, urnalar və idman qurğuları qoyulmuşdur. Z.Bünyadov prospekti boyunca, Ə.Naxçıvani, İ.Cümüşüdoğ, R.Behbudov küçələrində olan yaşayış binalarının fasadlarında genişmiqyaslı təmir işləri davam etdirilmişdir.

MKTB-nin rəisi vurğuladı ki, 2015-ci ilin I rübü ərzində ərazinin daha da təmiz saxlanması üçün məhəllələrdə yeni, zövqləri oxşayan xüsusi dizaynla tikilmiş, üstüörtülü

konteyner meydançaları tikilib istifadəyə verilmişdir: "Hər bir konteyner meydançasının yanında çörək tullantılarının yığılması üçün xüsusi yeşillər quraşdırılmışdır. Əlavə olaraq 20 yeni konteyner qoyulmuş və bununla da gündəlik daşınan konteynerlərin sayı 903 ədədə çatdırılmışdır. 9-cu mikrorayon ərazisində 3 evin arxa hissəsi, eyni zamanda Z.Bünyadov prospekti boyunca binaların, 9 sayılı binanın arxa hissəsi abadlaşdırılmışdır. Xidməti ərazidə 16.118 kvadratmetr ot örtüyü - qazon əkilmiş, 100 ədəd gül kolu əkilmişdir. Yaşayış binalarında 22 giriş əsaslı təmir edilməklə 22 günlük, 4 ədəd idman və əyləncə qurğusu, girişlərə 22 dəmir qapı qoyulmuş, 8-ci mikrorayon ərazisində 1700 paqonometr yağış suyu axıdılan nov və novalça dəyişdirilmiş, 25 lift təmir edilmiş, 11 ədəd lift əsaslı təmir olunmuşdur. Binəqədi RİH-in dəstəyi ilə 9 liftin kabinəsi əsaslı təmir edilmişdir. Rüb ərzində 673 mənzildə tüstü bacası təmizlənmişdir. 3 milyon 178 min kvadratmetr sahədə gündəlik təmizlik işləri aparılır. Nəqliyyat sahəsinin xüsusi texnikaları vasitəsi ilə daşınaraq zərər-sizləşdirilməsi üçün "Təmiz Şəhər" Balaxanı poliqonuna təhvil verilir".



# 28 May qəsəbəsində yaşıllaşdırma aksiyası



SİYAVUŞ ƏMİRLİ

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində aprelin 4-də paytaxtın Binəqədi rayonunda növbəti ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

IDEA İctimai Birliyinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azər-

baycan Partiyası Binəqədi rayon təşkilatı və Xocəsən bələdiyyəsinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyası bu dəfə 28 May qəsəbəsi ərazisində gerçəkləşib.

Aksiya zamanı Bakı-Şamaxı magistralının qəsəbə ərazisində keçən hissəsində yol boyunca biomüxtəlifliyin artırılması və floranın zənginləşdirilməsi üçün 200 ədəd Xan çınarı tingi əkilib. Binəqədi RİH başçısı Aparatının və rayon Mənzil Kom-

munal Təsərrüfatı Birliyinin əməkdaşlarının, Xocəsən və 28 May qəsəbə bələdiyyəsinin üzvlərinin, eləcə də YAP Binəqədi rayon təşkilatının fəal gənclərinin iştirakı ilə keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarılıb və onlara agroteknika qaydada qulluq göstərilib.

"Ümumrespublika Yaşıllaşdırma Marafonu" təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması baxımından mühüm

əhəmiyyətə malikdir. Layihə yaşillıq zolaqlarının genişləndirilməsinə, ekoloji tarazlığın bərpasına, ətraf mühitin sağlamlaşdırılmasına, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir.

Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına töhfə verən bu cür ağacəkmə kampaniyalarının davamlı olaraq keçirilməsi planlaşdırılır.

# YAP-ın sıraları genişlənir

MAIL AĞAXANOV

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında partiya sıralarına yeni qəbul olunmaq istəyən şəxslərlə görüş keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, ərazi ilk partiya təşkilatlarının nümayəndələri və partiya sıralarına qəbulla bağlı müraciət etmiş namizədlər iştirak ediblər.

İştirakçılar əvvəlcə ölkəmiz üçün əlamətdar olan, dünya idmanı tarixində ilk dəfə Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı Heydər Əliyev Fondunun sifarişli ilə çəkilmiş filmi izləyiblər. Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov partiya sıralarına yeni qəbul olunmaq istəyən şəxsləri salamlayaraq I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışdı, bu tədbirin Azərbaycanı dünyada tanıdılması baxımından vacibliyini qeyd etdi. Sədr Avropa Oyunları zamanı 2 idman növü üzrə yarışların Binəqədi rayonu ərazisində yerləşən Dağ Velosiped Parkında və Bakı Atıcılıq Mərkəzində baş tutacağını bildirdi, bununla bağlı Binəqədi rayonunda xüsusi qərargah



hın və tabeli 7 alt-qərargahın yaradıldığını, müvafiq İş Planının təsdiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, YAP Binəqədi rayon təşkilatının inzibati binasında fəaliyyət göstərəcək qərargahda qaynar telefon xətti quraşdırılacaq və görülməli işlərin koordinasiyası təmin ediləcəkdir. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə reallaşdırılan "Təmiz Binəqədi" sosial layihəsindən də söz açan natiq bu istiqamətdə işlərin uğurla davam etdirildiyini, layihə çərçivəsində müxtəlif sosial aksiyaların həyata keçirildiyini qeyd etdi.

Sonra YAP Binəqədi rayon təşkilatının sədri qəbulla bağlı müraciət etmiş şəxslərə partiya barədə müfəssəl məlumat verib. O, Yeni Azərbaycan Partiyasının bu gün Cənubi Qafqazda ən

güclü siyasi qüvvə olduğunu bildirərək, gündən-günə sıraları genişlənən YAP-a gənclərin daha çox maraq göstərdiklərini, onların partiya işində yaxından iştirak etdiklərini razılıqla qeyd etdi. R.Göyüşov ümummilli lider Heydər Əliyevin uzaqgörən, ardıcıl siyasətinin hazırda ölkə Prezidentini, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin davamlı inkişafı üçün mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istəyən namizədlər özləri haqqında məlumat verib, partiyanın nizamnaməsi, program və fəaliyyəti, ölkəmizin ictimai-siyasi həyatı barədə müxtəlif sualları cavablandırıldı.


# "1646" ümidləri doğruldu

M.ORUCOV

Binəqədi rayonu ərazisində vətəndaşların sorğu və şikayət xarakterli müraciətlərinin qəbulu, habelə müraciətlərin operativ şəkildə araşdırılaraq cavablandırılması məqsədilə yaradılmış "Sakinlərin Müraciəti Xidməti - 1646" həmişəki kimi, vətəndaşların ümidlərini doğruldu. Respublika üzrə rayon icra hakimiyyəti orqanları arasında ilk dəfə məhz Binəqədi rayonunda təşkil edilmiş bu xidmət sayəsində 3 il ərzində ki, rayon sakinləri heç bir idarənin qapısını döymədən, sadəcə bir telefon zəngi ilə əksər problemlərinin yerində, operativ həllinə nail ola bilirlər. Aparılan təhlillər bu xidmət yaranandan sonra sakinlər tərəfindən yuxarı orqanlara şikayət və müraciətlərin sayının yarımbarı azaldığını göstərir.

"Sakinlərə Müraciət Xidməti - 1646"nın son 3 aylıq fəaliyyəti barədə qəzetimizə ətraflı məlumat verən qurumun rəhbəri Anar Səfərov bildirdi ki, Binəqədi sakinləri onları narahat edən problemlərlə bağlı hansı ünvana üz tutacaqlarını, hansı nömrəyə zəng vuracaqlarını artıq yaxşı bilirlər. Xidmətə bu ilin ilk rübündə çoxsaylı telefon zəngləri daxil olub: "Rüb ərzində cavablandırılmış zənglərin sayı 8 min 570, birbaşa cavablandırılmış zənglərin sayı 6 min 802, yaradılmış əks-əlaqələrin sayı 2 min 555, günlük orta zəng sayı 93, tərtib edilmiş şikayət vərəqələrinin sayı 1768 olmuşdur. Rüb ərzində şikayət xarakterli 1768 müraciətdən 1450-si tam həllini tapmış, 71-i qismən, 247-si müvafiq izahat verilərək həll edilmişdir".

Müsahibimiz, eyni zamanda, xidmətə daxil olan müraciətlərin günü-gündən artdığını diqqətə çat-



dırdı: "Bəzi sahələr üzrə şikayətlər mövsümdən asılı olaraq artıb-azalır. Məsələn, yaz-yay aylarında əhalinin su-kanalizasiya sistemləri ilə bağlı şikayətləri çoxluq təşkil etdiyi halda, qış aylarında əsasən qaz, işıq və istiliklə bağlı müraciətlər daxil olur. I rüb ərzində xidmətə daxil olmuş şikayətlərin 658-i su-kanalizasiya, 396-sı qaz təchizatı, 234-ü istilik təchizatı, 147-si lift problemi, 118-i sakinləri narahat edən digər məsələlər, 99-u elektrik təchizatı, 70-i yolların yararsızlığı, 16-si zibil və tullantılar, 15-i yaşllaşdırma, 15-i küçələrin işıqlandırılması ilə bağlı olub. Bu müddətdə sakinlər tərəfindən xidmətə 112 təşəkkür də qeydə alınıb".

A.Səfərov vurğulayıb ki, "Sakinlərin Müraciət Xidməti - 1646" insanlarla operativ ünsiyyətinin yaradılması, onların suallarının anında cavablandırılması və şikayət xarakterli müraciətlərin qeydiyyata alınaraq icraata götürülməsi baxımından mütərəqqi xidmət növüdür: "Sakinlərin Müraciəti Xidməti - 1646"nın yaradılmasında əsas məqsədlərdən biri də dövlət-vətəndaş münasibətlərinin keyfiyyətə yeni müstəvidə inkişafına nail olmaq, eyni zamanda dövlət orqanları ilə cəmiyyət arasında əlaqələrin gücləndirilməkdir. Xatırladı ki, bu xidmət həftənin bütün günləri 24

saat ərzində fəaliyyətdədir. Xidmətin fəaliyyəti mübahisələrin həllinə, əhalinin informasiya əldə etməsinə böyük kömək göstərir. Burada iş operativlik və nəzakətlik əsasında qurulub. Hər bir zəng operatora yonəldikdən sonra 7 saniyə ərzində qəbul edilir".

A.Səfərovun sözlərinə görə, sualın cavablandırılması zamanı sərbəst şərh-lərə yol verilmir: "Hər bir sualın cavabı rəsmi sənədlərə əsaslanmalıdır. Belə sənədlər olmadıqda sual vərəqəsi tərtib edilir. Vərəqənin tərtibi zamanı müraciət edən kimliyi, ünvanı və telefon nömrəsi qeydiyyata alınır. Şikayətdəki qaranlıq məqamlar əlavə suallarla aydınlaşdırılır. Şikayətinin müraciətinin məzmununa əlavə və dəyişiklikləri olarsa, həmin dəyişikliklər qarşı tərəfə yenidən oxunur. Şikayət vərəqəsi qəbul olunduqdan sonra operator müraciətin kateqoriyası üzrə operativ şəkildə aidiyyəti yerli quruma, ünvanın aid olduğu qəsəbə nümayəndəliyinə (bələdiyyəyə), icra hakimiyyətinin müvafiq şöbəsinə məlumat verir. Şikayət vərəqəsi vətəndaşın müraciətində qeyd etdiyi məsələ tam həll olunanaqəd nəzarətdə saxlanılır. Operatorla vətəndaş arasında aparılan danışıqlar lentə yazılır və bu, telefon danışıqlarının tələblərə uyğun aparılmasına daimi nəzarəti təmin edir".

# İstehlak bazarında müsbət irəliləyişlər əldə olunub

Statistik məlumatlar əsasında istehlak bazarının vəziyyətinin təhlili deməyə əsas verir ki, son illər Binəqədi rayonunda bu sahədə xeyli irəliləyişlər əldə edilmişdir. 2014-cü ilin yanvar-dekabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 971 milyon 359,1 min manat məbləğində istehlak malları satılmışdır. Sözügedən ticarət dövrünün 66,3 faizi ərzaq, 33,7 faizi qeyri-ərzaq mallarının payına düşmüşdür.

Həmin dövrdə xidmət müəssisələri tərəfindən əhaliyə 417 milyon 257,4 min manatlıq, yaxud 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox pullu xidmətlər göstərilmişdir. Pullu xidmətlərin 96,7 faizi özəl

bölmə tərəfindən həyata keçirilmişdir (Cədvəl 1).

Eyni zamanda, pərakəndə ticarət dövrünün müəssisələri tərəfindən əhaliyə 453,8 min manat, qeyri-ərzaq mallarının həcmi 644 milyon 905,3 min manat olmuş, onların xüsusi çəkisi müvafiq olaraq 66,3 faiz və 33,7 faiz təşkil etmişdir. 2013-cü ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövrünün faizlə göstəricisi *Diagram 1*-dəki kimi olmuşdur.

Hesabat dövründə pərakəndə ticarətin dövrünün göstəriciləri *Diagram 2*-dəki kimi xarakterizə olunur. 2014-cü ilin yanvar-dekabr aylarında elektron ticarət dövrünün həcmi 1167,0 min manat təşkil etmiş, bunun 30,1 faizi pərakəndə, 69,9 faizi topdantsatış elektron ticarət dövrünün payına düşmüşdür.

Bakı şəhərinin digər rayonlarına nisbətən Binəqədi rayonunda 2013-cü ilə müqayisədə 2014-cü ildə sanitariya-gigiyenik normalara cavab verməyən qida məhsullarının istehsalı ilə məşğul olan istehsal sahələri azalmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 27 yanvar 2014-cü il tarixli 17 sayılı sərəncamı ilə "İstehlak mallarının keyfiyyətinə nəzarət

üzrə İctimai Komissiya"nın yeni tərkibi təsdiq edilmişdir. Bununla əlaqədar plan-qrafik hazırlanaraq Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmişdir. Plan-qrafikə uyğun olaraq, rayon ərazisində vaxtaşırı monitorinqlər keçirilmiş, mövcud nöqsanların aradan qaldırılması üçün lazımı işlər görülmüşdür.

Əhalinin qida təhlükəsizliyinin qorunması məqsədilə rayon ərazisində qida məhsulları istehsalı ilə məşğul olan qida sənaye müəssisələrinin istehsal etdikləri bütün ərzaq məhsulları gigiyenik sertifikatlaşdırma tələblərinə cavab verməyə cəlb olunmuşdur.

Rayon ərazisində fəaliyyət göstərən topdantsatış mağazalarında ölkəyə idxal olunan ərzaq məhsullarının üzərində daim nəzarət aparılır. Plan-qrafikə uyğun keçirilmiş monitorinqlər zamanı 13 arayıq yazılmış, onlardan 1-i ictimai-iaşə müəssisələrindən, qalanı isə küçə ticarəti və döner satışı məntəqələrindən olmuşdur. İl ərzində rayon əhalisi arasında 134 qida zəhərlənməsi hadisəsi qeydə alınmış və bu da məişət şəraitində baş vermişdir.


Binəqədi rayon baytarlıq sahəsi tərəfindən 2000 baş iribuynuzlu və 2500 baş xırdabuynuzlu heyvanlar arasında epizootiya öleyhinə mübarizə və müalicə profilaktik tədbirlər həyata keçirilmiş və qanunvericiliyə uyğun olaraq,

Y.ƏLİYEV, Binəqədi RİH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri



müvafiq tədbirlər görülmüşdür.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Binəqədi rayon baytarlıq sahəsinin əməkdaşları rayon ərazisindəki kənd təsərrüfatı yarmarkalarında süni qiymət artımının qarşısının alınması, habelə aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədilə monitorinqlər keçirir və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülmüşdür.



CƏDVƏL 1 MAKROİQTİSADI GÖSTƏRİCİLƏR

	2014-cü ilin yanvar-dekabr aylarında faktiki, min manat	2014-cü ilin yanvar-dekabr ayları (2013-cü ilin yanvar-dekabr aylarına nisbəti, faizlə)
Pərakəndə ticarət dövrü	971359,1	92,8
Əhaliyə göstərilən pullu xidmətlər	417257,4	100,9

CƏDVƏL 2

	2014-cü ilin yanvar-dekabr ayları, min manat	2014-cü ilin yanvar-dekabr ayları 2013-cü ilin yanvar-dekabr aylarına nisbəti, faizlə
Pərakəndə ticarət dövrü - cəmi	971359,1	92,8
<i>o cümlədən:</i>		
dövlət bölməsi	155,9	32,1
qeyri-dövlət bölməsi	971203,2	60,7

## Qida təhlükəsizliyi – sağlamlığın təminatı



Qida təhlükəsizliyini təmin etmək üçün qida məhsullarının istehsal texnologiyasında, paylanmasında, istifadəsində yol verilən pozuntular, ətraf mühitin dəyişməsi, yeni patogenlərin yaranması, bakterial rezistentlik kimi faktorlar qida təhlükəsizliyi baxımından yeni problemlər yaradır. Qlobal ticarət və səfərlərin geniş vüsət aldığı müasir dövrdə təhlükəli qidanın beynəlxalq çevrədə yayılması ehtimalını daha da gücləndirir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə ümumdünya informasiya şəbəkəsi vasitəsilə qida təhlükəsizliyi sahəsində yaranan fəvqəladə vəziyyətlər barədə ölkələrə xəbərdarlıq edir. Qida təhlükəsizliyi ümumi məsuliyyətdir. Ərzaq məhsullarının təhlükəsizliyi – istehsal, saxlanma, daşınma, emal, paylanma və idxal əməliyyatları daxil olmaqla, fermer və istehsalçıdan başlayaraq satıcı və istehlakçıya qədər bütün mərhələlərdə təmin olunmalıdır.

Binəqədi rayonunun əhalisinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitariya norma və qaydalarına əməl olunması başlıca şərtədir. Məktəbəqədər uşaq müəssisələri, təhsil ocaqları, qida sənayesi, ictimai-iaşə və ərzaq ticarəti müəssisələrində sanitariya norma və qaydalarına əməl olunması qida təhlükəsizliyini təmin etdiyi üçün, əhalinin gigiyenik bəzi problemlərinin aradan qaldırılması vacibdir:

- bütün obliqat qrup kontingentinin dövrü tibbi müayinədən keçməsi məcburidir;
- məcburi tibbi müayinədən keçməyən şəxslərin ictimai iaşə, ərzaq ticarəti, qida sənayesi müəssisələrində, məktəbəqədər uşaq və təhsil müəssisələrinin qida bloklarına işə buraxılması qadağandır;
- bütün obliqat qrupu kontingenti sanitariya geyimlə təmin olunmalı (baş geyimləri, xalat, ayaqqabı və s.), mütəmadi olaraq irinin xəstəliklərə qarşı müayinə edilməlidir (hər növbənin əvvəlində - iş buraxılmazdan qabaq);
- istehsalat avadanlıqları və qabların yuyulması üçün kifayət qədər yuyucu və dezinfeksiya vasitələri əldə olunmalıdır;
- dezinfeksiya və derazitasiya tədbirləri mütəmadi olaraq həyata keçirilməlidir;
- gündə 3 dəfədən az olmayan xammal və qablaşdırıcı materiallardan istifadə qadağandır;
- istehsal prosesində texnologiya prosesinin ardıcılığına əməl olunmasına ciddi nəzarət edilməlidir;

- bütün obliqat qrupu kontingenti sanitariya geyimlə təmin olunmalı (baş geyimləri, xalat, ayaqqabı və s.), mütəmadi olaraq irinin xəstəliklərə qarşı müayinə edilməlidir (hər növbənin əvvəlində - iş buraxılmazdan qabaq);
- istehsalat avadanlıqları və qabların yuyulması üçün kifayət qədər yuyucu və dezinfeksiya vasitələri əldə olunmalıdır;
- dezinfeksiya və derazitasiya tədbirləri mütəmadi olaraq həyata keçirilməlidir;
- gündə 3 dəfədən az olmayan xammal və qablaşdırıcı materiallardan istifadə qadağandır;
- istehsal prosesində texnologiya prosesinin ardıcılığına əməl olunmasına ciddi nəzarət edilməlidir;
- ayda 1 dəfə sanitariya günü təyin olunmalı, həmin gün əsaslı sanitariya-təmizlik işləri aparılmalı, dezinfeksiya vasitələri əldə olunmalıdır;
- ayda 1 dəfə sanitariya günü təyin olunmalı, həmin gün əsaslı sanitariya-təmizlik işləri aparılmalı, dezinfeksiya vasitələri əldə olunmalıdır;

Yaz-yay mövsümünün başlanması ilə əlaqədar bu qaydalara əməl olunması qida zəhərlənmələri və kəskin mədə-bağırsaq xəstəliklərinin profilaktikasında xüsusi əhəmiyyət kəsb edir.

Hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Gəlin özümüz öz sağlamlığımızın qədrini bilək, övladlarımızın sağlamlıqlarını qoruyaq. Həmişə sağlamlıq və gələcək üçün çalışaq. Həmişə sağlamlıq və gələcək üçün çalışaq.

**Fədati HACIYEV,**  
Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

→ 12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

## Azərbaycan kosmos sahəsində uzaq məqsədləri hədəfləyir

M.ORUCOV

Azərbaycan kiçik ölkə olsa da, böyük iddialarının olduğunu çoxdan sübut edib. Ölkəmiz bir sıra regional və global miqyaslı layihələrin iştirakçısı və təşəbbüsçüsü olmaqla bir çox iddialarını artıq reallığa çevirib.

Hazırda Azərbaycan kosmosda mövqe tutmağa, kosmik fəzada öz varlığını təmin etməyə çalışır. Ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycan hökumətinin iqtisadi diversifikasiya və yeni sənaye sahələrinin təbii irəliləyişini təmin etməyə çalışır. Ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycan hökumətinin iqtisadi diversifikasiya və yeni sənaye sahələrinin təbii irəliləyişini təmin etməyə çalışır. Ölkənin ilk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycan hökumətinin iqtisadi diversifikasiya və yeni sənaye sahələrinin təbii irəliləyişini təmin etməyə çalışır.

Yazar ölkələrin rəqabətə davamlılığında əsas alətlərdən biri sayılır. Qeyd edək ki, Azərbaycan kosmosla bağlı iddiasını 2008-ci ildə qəfilən və bir qədər də sensasiya törədən ortaya qoyub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarım illiyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nitqində Azərbaycanın ilk sənaye peykinin orbitə buraxılması üçün tədbirlər görülməsini vacibliyini vurğulayaraq bu istiqamətdə zəruri tədbirlərin görülməsi üçün konkret göstərişlər verib. 2008-ci il noyabrın 4-də isə dövlət başçısı "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, son illər ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açır. Sənəddə bildirilir ki, Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi və informasiya

təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılmasını zəruri edir.

Nəhayət, görülməli gələn işlərin nəticəsi olaraq, 1913-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla bağlı Azərbaycan xalqını təbrik edən ölkə başçısı bu hadisənin ölkə həyatında çox əlamətdar və tarixi bir məqam olduğunu deyərək, dövlətimizin gələcəkdə bu sahədə yeni-yeni uğurlara imza atacağını bildirib. Qeyd edək ki, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövləti artıq kosmik klubun üzvüdür. Sonda əlavə edək ki, hazırda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və Binəqədi rayonu ərazisində yerləşən Milli Aero-kosmik Agentliyinin 38 illik fəaliyyəti dövründə burada çalışan alim və mütəxəssislərimiz kosmik texnologiyaların təbii və elmi kosmik cəhətlərini sahəsində bir sıra nailiyyətlər əldə edib, alınmış nəticələrin beynəlxalq miqyasda nümayiş etdirilməsinə nail olublar.



## Sağlam bədəndə sağlam ruh olar...

Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi əsas prioritetlərdəndir

ESMİRA

Azərbaycan dövləti gənc nəsle xüsusi qayğı ilə yanaşaraq gəncliyin vətənpərvər ruhda tərbiyəsinə xüsusi diqqət ayırır. Dövlətimiz gənc nəslin fiziki sağlamlığına və mənəvi inkişafına xidmət edən bir sıra mühüm qərarlar qəbul edib. Sağlam ruhda yetişən uşaq, yeniyetmə və gənc sabahın əsgəri, Vətənin keşikçisidir. Məhz bu baxımdan, ölkəmizdə gənc nəslin fiziki cəhətdə sağlam böyüməsi xüsusi diqqət mərkəzində saxlanılır.



Respublikada gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi istiqamətində mütəmadi layihələr həyata keçirilir. "Gənclərin Maarifləndirilməsi və İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Hər şey Vətən üçün" layihəsi də bu istiqamətdə atılan uğurlu addımlardandır. İyul ayının 1-dək həyata keçiriləcək layihənin əsas mərhələsinin icrasına artıq başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt, Lənkəran və Qubada hərbi çağırış qədr olan dövrdə gənclərin psixoloji hazırlığı, hərbi vətənpərvərlik işinin təşkili ilə bağlı təlimlər təşkil olunacaq. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, çağırış yaşına çatmış gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində maarifləndirmə işinin təşkili üsullarını öyrətmək və təbliğ etməkdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə "Hər şey Vətən üçün" devizi altında xeyriyyə aksiyaları keçirilir. Yeniyetmə və gənclərin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yadlarının möhkəmləndirilməsi məqsədilə rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun "Memorial Soyqırımı Muzeyi" nə ekskursiyası mütəmadi olaraq təşkil olunur. Bundan başqa, vətənpərvərliklə bağlı müsabiqələr, tədbirlər, seminarlar keçirilir.

Rayon ərazisində fəaliyyət göstərən məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsi faktları və zəngin əyani vasitələr əsasında aparılır. Burada muzeylər, guşələr yaradılır, dərnəklərdə Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanların xatirələrini əbədiləşdirmək üçün işlər görülür, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması təmin edilir. Bu sahədə əldə olunmuş qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsinə daha məzmunlu və məqsəduyğun şəkildə aparılmağa

imkan verir. Pedaqoji kollektiv şagirdlərdə Vətənə məhəbbət hissini daha da gücləndirməyə çalışır.

Biləcəri qəsəbəsində yerləşən 314 saylı orta məktəbin direktoru Vidadi Daşdəmirov bildirir ki, əsl vətəndaş yetişdirmək bu gün təhsilimizin qarşısında vəzifələrdəndir: "Bununla belə, dövlətçilik, vətəndaşlıq tək-cə orta məktəb dərslərinə deyil, vətənə və hansısa əyani vasitələrdə əks olunmalı deyil. Onlar bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan, təbliğatin uğurlu



və təsirli olmasında televiziyanın, mətbuatın rolu və xidmətləri əvəzolunmazdır. Televiziya kanallarında yayımlanan vətənpərvərlik proqramları, tariximizi əks etdirən verilmiş diqqətlə izlənilir. Hərbi xidmətə yola salınan televiziya vasitəsilə işıqlandırılması orduya hazırlanan gənclərin qəlbində unudulmaz izlər buraxır. Özümdən cəmi bir neçə yaş böyük olan tay-tuşları hərbi formada görən gənclərin orduya marağı artır. Gənc nəslin orduya hazırlığı barədə danışarkən orta məktəblərdə tədris olunan fiziki tərbiyə dərslərinin rolunu da qeyd etmək yerinə düşər. Mühəribə şəraitində olan ölkəmizdə böyüməkdə olan nəslin fiziki tərbiyəsi xüsusi aktualıq kəsb edir. Bədən tərbiyəsi dərsləri orta ümumtəhsil məktəblərindən başlayaraq tədris edilir.

Qarabağ savaşında şəhidlik zirvəsinə yüksələn igidlərimizin uyuduğu Şəhidlər xiyabanına ziyarətlərin təşkil edilməsi, veteranlarla görüşlərin keçirilməsi və digər tədbirlər gənclərimizin milli ruhda yetişməsinə əvəzsiz rol oynayır. Məktəbimizdə vətənpərvərliklə bağlı müxtəlif mövzulu inşa, şeir və rəsm müsabiqələrinin keçirilməsi əsonə şəklini almışdır. Bu yaxınlarda "Qəhrəman doğulmur, qəhrəman olurlar" adlı tədbir keçirilmiş, milli qəhrəmanlarla şagirdlərin görüşü olmuşdur. Qəhrəmanlarımız keçdikləri şücaətli döyüş yolundan danışmışlar".

Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan fənlərin gənclərə hərbi-vətənpərvərlik hissələri aşılamaq baxımından əhəmiyyəti böyükdür və bu imkanlardan geniş şəkildə istifadə olunmalıdır.

Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilində, vətəndaş kimi formalaşmasından asılıdır. Yeniyetmə gənclərimizin vətənpərvər ruhda böyüməsində cəmiyyətin, mühtin də rolu böyükdür. İstər ailədə, istər məktəbdə, istərsə də cəmiyyət daxilində aşılanan tərbiyənin əsas məqsədi kamil şəxsiyyət və vətənpərvər insan yetişdirməkdir.

## "BAKİ-2015" AVROPA OYUNLARINA DOĞRU...

# Azərbaycan idmanı dünyada böyük nüfuza malikdir

ESMİRA ORUCOVA

2015-ci il respublikamız və onun idman həyatı üçün yaddaqalan illərdən olacaq. İlk Avropa Oyunlarının məhz respublikamızda keçirilməsi Azərbaycanın idman ölkəsi kimi bütün dünyada tanınmasının daha bir təsdiqinə çevriləcək. İdmançılarımız bu yarışlarda, digər idman növləri ilə yanaşı, cüdo üzrə də bacarıqlarını nümayiş etdirəcəklər.

Rubrikamızın budəfəki qonağı Pekin Yay Olimpiya Oyunlarının və dünya çempionatının, bürünc mükafatçısı, sambo üzrə dünya və ikitq Avropa çempionu, Şamkir Olimpiya İdman Kompleksinin direktoru Mövlud Mirəliyevdir.

– Mövlud müəllim, Azərbaycan ilk Avropa Oyunlarının Vətəni kimi yaddaşlarda iz buraxacaq. Bu qərar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, beynəlxalq əlaqələrimizin miqyasının genişləndiyini göstərir. Bununla bağlı fikirlərinizi bil-mək maraqlı olardı.

– Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindəndir. Bu inkişafın əsasında müasir dövrün tələblərinə uyğun uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsasını təşkil edir. Respublikamız iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Dövlətimizin diqqət və qayğısı sayəsində dinamik şəkildə inkişaf edən sahələrdən biri də idman sektorudur. Ölkəmizdə idman və Olimpiya hərəkatı yüksək səviyyədə inkişaf edir. Bütün bunların nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi nüfuz qazanıb. Mötəbər idman tədbirlərinin mərkəzinə çevrilən respublikamızda indiyədək Avropa və dünya çempionatları kimi mötəbər yarışlar, beynəlxalq idman tədbirləri təşkil edilmişdir. Azərbaycanı da idman sahəsində görülmə işlər dünyada idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir.

– Avropa Oyunları ilə bağlı görülmə işləri artıq yekunlaşmaq üzrədir...

– Mötəbər oyunlara hazırlıqla əlaqədar respubli-

publikamızın hər bir bölgəsində idman arenalarının, müasir Olimpiya komplekslərinin tikilərək yeniyetmə və gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin etmişdir. Paytaxt və əyalətlərdə yerləşən idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Bir-birini əvəzləyən idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanını artırmışdır. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi də regionun lider dövlətinə çevrilən ölkəmizin sürətli inkişafının, dünya birliyində tutduğu mövqenin, mövcud ictimai-siyasi sabitliyin təzahürüdür.

– Sizcə, Avropa Oyunlarının ölkəmizdə təşkili bizə nə verəcək?

– Qeyd etdiyim kimi, Azərbaycan idman sahəsində dünyada kifayət qədər tanınmışdır. Şübhəsiz ki, mötəbər yarışa ev sahibliyi etməyimiz



kamızda genişmiqyaslı işlər həyata keçirilməkdədir. Hazırlıq işlərini Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi müvafiq Təşkilat Komitəsi uğurla həyata keçirir. Paytaxtımızda infrastruktur layihələri reallaşdırılır, yeni idman arenaları inşa olunur, mövcud obyektlərdə əsaslı yenidənqurma işləri aparılır. Avropa Oyunları kimi mötəbər yarışa ilk dəfə ev sahibliyi etməyimiz bizim üçün həm böyük uğur, həm də məsuliyyətdir. İndiyə qədər ölkəmizdə ayrı-ayrı idman növləri üzrə mötəbər yarışlar



rindən insanlar gələcək. Bu, Azərbaycanda həm də turizmin inkişafına təkan verəcək.

– Ev sahibi kimi, bu yarışlarda idmançılarımızın üzərinə böyük məsuliyyət düşür. Atletlərimizin potensialını necə qiymətləndirirsiniz?

– Oyunların respublikamızda keçirilməsi barədə qərar, şübhəsiz ki, idmançılarımızın əldə etdiyi uğurların da böyük rolu olmuşdur. Həmkarlarımız öz uğurlu çıxışları ilə bizi hər zaman sevincdirirlər. Dünyanın heç bir yerində idmana Azərbaycandakı kimi qayğı göstərilmir. İdmançılarımız üçün hərtərəfli şərait yaradılır, onların problemləri vaxtında öz müs-

– Avropa çempionatının aprelin 9-12-də Qazqo şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin Britaniya Cüdo Federasiyasında baş verən müəyyən problemlər səbəbindən çempionatın həmin ölkədə təşkili mümkün olmadı. Belə olan halda, Avropa Cüdo Birliyinin İcraiyyə Komitəsi qitə çempionatının Avropa Oyunları çərçivəsində iyunun 25-28-də keçirilməsinə qərar verdi. Bu məsələ ilə bağlı Avropa Olimpiya Komitəsi, Avropa Cüdo Birliyi və "Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsi razılığa gəlib. Bu da onu deməyə əsas verir ki, iyun ayında qitənin ən güclü cüdoçuları Avropa Oyunlarının çempionu adını qazanmaq uğrunda mübarizə şansını əldə edə biləcəklər. Təbii ki, bizim üçün sevincdirici haldır. "Bakı-2015"də qazanan qələbəyə görə cüdoçular Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xalt qazanacaqlar.

– Yeri gəlmişkən, cüdoçularımızın hazırkı reyting cədvəlindəki sıralaması Sizi qane edirmədi?

– Şübhəsiz, idmançılarımızın reyting cədvəlindəki mövqeyi çox əhəmiyyətlidir. Çünki Olimpiya Oyunlarına lisenziya məhz reyting cədvəlindəki mövqeyə əsasən verilir. Cüdoçu reyting cədvəlində nə qədər yuxarı pillələrdə olarsa, yarış zamanı o, güclü idmançılardan uzaqlaşır. Yeni püşkə əsasən, idmançı yarışda güclü rəqiblərlə ilk görüşdə deyil, yarımfinalda qarşılaşır. Hazırda yığmamızın beş üzvü reyting cədvəlində ilk onluqda qərarlaşıb. Lakin onlar bu nəticəyə görə arxayınlaşmamalıdır. Çünki hansısa bir yarışda uğursuz çıxış etmək cüdoçunun reytingdə gerilməsi ilə nəticələnir. Düzüldür, digər idançılarımızın reyting sıralaması o qədər də ürəkəcan deyil. Lakin Olimpiya Oyunlarına qədər təmsilçilərimiz bir sıra mötəbər yarışlarda iştirak edəcəklər və inanırıq ki, həmin yarışlarda komandamızın üzvləri uğurla çıxış edərək reyting xallarını yaxşılaşdıracaqlar.

## "Avto Akademiya BİNƏQƏDİ-2" layihəsinə start verilib

Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, "NURGUN Motors" Şirkəti və "RƏVAN" Sığorta Şirkətinin birgə təşkilatlığı ilə reallaşdırılan "Avto Akademiya BİNƏQƏDİ-2" layihəsində iştirak etmək üçün müraciət edən gənclərlə müsahibə keçirilmişdir.

YAP Binəqədi rayon təşkilatının inzibati binasında baş tutan tədbir Binəqədi Rayon Gənclər və İdman

İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının təlimatçısı Rəhil Şükürov və layihənin rəhbəri Nərgiz Qurbaninin iştirakı ilə aparılmışdır.

Məlumat üçün bildirik ki, yol təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək məqsədilə həyata keçirilən layihədə iştirak etmək üçün 208 nəfər müraciət etmiş, onlardan 194-ü müsahibəyə dəvət olunmuşdur.



Xatırladaq ki, 2014-cü ilin iyun-avqust aylarında keçirilən "Avto Akademiya

BİNƏQƏDİ" layihəsində 15 nəfər gənc Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ke-

çirilən imtahanlarda uğur qazanaraq sürücülük vəsiqəsi əldə etmişdir.



## → iqtisadiyyat

**Azərbaycan biznesmenləri Misirə səfər edəcəklər**

Misirin sənaye və ticarət naziri Münir Fəxri Əbdülnur bildirib ki, yaxın vaxtlarda Azərbaycanın nümayəndə heyəti bu ölkəyə səfər edəcək. Misirin aparıcı nəşrlərinin çoxunda dərc edilmiş bu bəyanatdan məlum olur ki, nümayəndə heyətinə Azərbaycanın ən iri şirkətlərini təmsil edən 50-yə yaxın biznesmen daxil olacaq.

Nazirin sözlərinə görə, səfərin məqsədi Misirin investisiya imkanları ilə tanış olmaq və bu ölkənin özəl sektoru ilə əməkdaşlıq etmək üçün yeni layihələr hazırlamaqdır. İki ölkənin sahibkarları arasında işgüzar danışıqlar Azərbaycan-Misir birgə iqtisadi komissiyasının Qahirədə, hər iki ölkənin vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək iclası çərçivəsində aparılacaq.

**Bərpa olunan enerji mənbələrinə yatırılan investisiyaların həcmi artır**

2014-cü ildə bərpa olunan enerji mənbələrinə yatırılan investisiyaların həcmi 17 faiz artaraq 270 milyard dollar təşkil edib. Bütün maliyyə yatırımlarının çoxu günəş və külək energetikası müəssisələrinə cəlb olunub.

BMT-nin Ətraf Mühit Programının (UNEP) ekspertləri bərpa olunan enerji mənbələrinə investisiyalar yatırılması sahəsində global meyllər haqqında yeni məruzə hazırlayıblar.

Məruzədə deyilir ki, investisiyaların artması, əsasən, Çində və Yaponiyada günəş energetikası müəssisələrinin sürətlə inkişaf etməsi, habelə bərpa olunan texnologiyalar qiymətlərin düşməsinə səbəb olub.

Ekspertlərin məlumatına görə, investisiyalar yatırılan müəssisələr təqribən 103 gigavatt enerji hasil edir ki, bu da ABŞ ərazisində 158 atom reaktörünün hamısının gücünə bərabərdir.

Qeyd edək ki, son illər Azərbaycanda alternativ enerji mənbələri çox inkişaf edib. Məsələn, ölkədə alternativ energetikanın inkişafı çərçivəsində 2020-ci ilə qədər olan dövrdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına dair Dövlət Strategiyası işlənilib hazırlanıb.

Azərbaycanda alternativ energetikanın inkişafı üçün böyük potensial var. Məsələn, ölkədə külək energetikasının potensialı 4,5 min meqavatt, biokütlənin potensialı 1,5 min, geotermal və geotermik enerjinin 800 meqavatt, kiçik elektrik stansiyalarının 350 meqavatt təşkil edir. 2020-ci il üçün Azərbaycanda ümumi istehlakın həcmində alternativ enerji mənbələrinin payını 20 faizə çatdırmaq nəzərdə tutulur.



## → mədəniyyət

**“Molla Nəsrəddin” jurnalının 109-cu ildönümü qeyd olunub**

Aprel 7-də Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının 109-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Muzeyin foyesində ekspozisiya nümayiş etdirilib.

Muzeyinin direktoru Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin şərəfli həyat yolundan və yaradıcılığından söhbət açıb.

Bakıdakı 189, 190, 150, və Zirə qəsəbəsindəki 134 nömrəli orta məktəbin şagirdləri muzeyin ekspozisiya zalı ilə tanış olub. Sonra şagirdlərin ifasında Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”çilər haqqında qısa məlumatlar səsləndirilib.

Bildirilib ki, 1906-cı il aprel 7-də “Molla Nəsrəddin” jurnalının ilk sayı Tiflisdə işıq üzü görüb. “Molla Nəsrəddin” jurnalı Azərbaycan dilində nəşr edilən satirik, populyar jurnal kimi ilk sayından sevilir. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə o dövr ziyahlarını tez bir zamanda öz ətrafına toplaya bi-



lib. “Molla Nəsrəddin”in 25 il ərzində 748 nömrəsi çapdan çıxıb.


“Molla Nəsrəddin” 25 il ərzində Azərbaycandan kənarada olan müxtəlif qüvvələri, demokratik düşüncəli insanları da öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qemküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerling, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərilib.

Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

**Macarıstanda Bakı haqqında sənədli film**

Macar Kinematografçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Macarıstanda Azərbaycan səfirliyinin dəstəyi ilə “Dünya paytaxtları” silsiləsindən Bakı haqqında sənədli film üzərində işi başa çatdırıb. Müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seşel adaları) kimi paytaxt şəhərlərə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı kino lenti də, bu günlərdə macar televiziya kanalları ilə nümayiş etdirilib.

26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkəmizin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və şəhəratrafını gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, pəncə vulkanlarına tamaşa edirlər. Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, son illərin iqtisadi yüksəliş sayəsində tamamilə



yenidən qurulması, şəhərdə görülən böyük quruculuq işləri barəsində məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir. Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşırlar, milli mətbəximizin nemətlərindən dadırlar, rastlaşdıqları insanlarla təmas qururlar. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənci ölkəmiz haqqında biliklərini, təəssüratlarını bölüşür, dost və həmvətənlərini turist kimi Bakıya gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyir.

## → xarici xəbərlər

**Ermənistan əhalisinin 28,75 faizi ölkədən kənarada yaşayır**

Bütün sahələrdə iflasa uğrayan Ermənistanda qeydiyyatda olanların 28,75 faizi ölkədən kənarada yaşayır. Bu məlumat Ermənistanın dövlət qurumlarının beynəlxalq təşkilatlarla birgə hazırladığı xüsusi məruzədə yer alır.

Miqrasiya hələ uzun illər Ermənistanda 1 nömrəli problem olaraq qalacaq. Son hesablamalara əsasən, Ermənistanda qeydiyyatda olanların 28,75 faizi ölkədən kənarada yaşayır. Bu məlumat Ermənistan dövlət qurumlarının beynəlxalq təşkilatlarla birgə hazırladığı xüsusi məruzədə yer alır. Bildirilir ki, bunun əsas səbəbi işsizlik, maaşların verilməməsi, ərzaq və ilkin tələbat mallarının qiymətinin yüksək olması ilə bağlıdır. Ermənistanda ən əhəmiyyətli

mallar əhaliyə 250 %-ə qədər artırılmış qiymətlərlə satılır. Bu barədə Parlamentdə 2015-ci ildə iqtisadi rəqabətin müdafiəsi üzrə dövlət proqramı müzakirə olunarkən Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib. Onun sözlərinə görə, dövlət idxalçılığının inhisarçılığına göz yumur. Həmçinin imtiyazlı biznesmenlər üçün Sarkisyan hakimiyyəti xüsusi şərait yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar. Onun sözlərinə görə, son bir neçə il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100 faizdən 255 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistanla gətirilir və satılır. Bu isə əhalinin haqlı narazılığına səbəb olur.

**İraq ordusu İŞİD-in mövqelərinə hücumla başlayıb**

İraq ordusu İŞİD qruplaşmasının Ənbar əyalətindəki mövqelərinə doğru hücumla keçib. Bu barədə əyalətin polis idarəsinin nümayəndəsi bildirib.

TASS informasiya agentliyi xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinin zabiti ordunun Ənbar əyalətində qarşılıqlı əlaqədə Əs-Səcriyə və Əl-Buqanım rayonlarına yiyələnmək məqsədi ilə hərbi əməliyyatlara başladığını deyib.

Mərkəzi komandanlıqdan verilən məlumata görə, İraq hökuməti əyalətin inzibati mərkəzi olan Ər-Ramadi şəhərində komendant saati rejimi tətbiq edib. Bu rejim beynəlxalq koalisiya qüvvələrinin İŞİD mövqelərinə hava zərbələrinin endirdiyi vaxtla üst-üstə düşür.

Qeyd edək ki, Ənbar əyalətindəki əməliyyat İraq ordusunun indiyə qədər ölkə ərazisinin üçdə birini nəzarəti altında saxlayan İŞİD qruplaşmasına qarşı yeni kampaniyasıdır.

## → maraqlı

**İnanılmaz rekord: italyalı idmançı xizəklə təyyarə sürəti yığıb**

Aprel 4-də Fransa Alplarındakı dağ xizəyi traslarının birində yeni - inanılmaz rekord qeydə alınıb.

Rusiyanın NTV telekanalı xəbər verir ki, italyalı idmançı Simone Oriqone xizək sürən bütün insanların arzuladığı nailiyyətə imza atıb. Belə ki, o,

heç bir döngəyə girmədən yamaqdan aşağı düz xətlə enib.

Eniş zamanı Oriqone sürətin əsl mənasında təyyarə sürəti - saatda 251,4 kilometr sürət yığa bilib. Beləliklə də o, sürət üzrə özünün keçən il rekordunu təzələməyə nail olub.

**İnsanın Marsa yiyələnməyə vaxt bəyan edilib**

Planetar cəmiyyətin ekspertləri insanın Marsa yiyələnməyə müddətləri bəyan ediblər. İclasın təşkilatçıları onun materiallarının bir qədər sonra dərc olunacağını vəd ediblər, lakin “NY City Times” nəşri bu barədə aşağıdakıları bildirir.

Ekspertlərin fikrincə, astronomlar 2033-cü ildə Marsın orbitinə çıxma bələcəklər, 2039-cu ildə isə onlar ilk dəfə Qırmızı planetin səthinə enəcəklər. Mütəxəssislərin qeyd etdikləri kimi, 2015-ci ildən 2033-cü ilədək 18 il ərzində ABŞ-da ən azı üç prezident

administrasiyası dəyişə bilər və ekspertlər istəməzlər ki, bu, ABŞ-ın kosmos siyasətində dəyişikliklərə gətirib çıxarsın.

Bundan başqa, alimlər Marsda orbital missiyanın məqsəduyğun olub-olmamasından narahatdırlar. Onların fikrincə, astronomların planetə uzunmüddətli uçuşuna və güclü radiasiyaya görə onların orbitdə olması müddətini uzatmağın mənası yoxdur, Marsın səthinə enməyə başlamaq daha ağılabatdır, orada insanlar, yəqin ki, aylarla qala biləcəklər.

**Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti**

**Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!**

[www.binegedi-ih.gov.az](http://www.binegedi-ih.gov.az)